

ALI TƏHSİL VƏ ELM: ƏNƏNƏLƏR VƏ YENİLİKLƏR

Məqalə Azərbaycan Respublikasında elm və təhsilin vəhdəti məsələsinə həsr edilmişdir. Məqalədə Ulu öndər Heydər Əliyevin təhsilin və elmin inkişafı istiqamətində atlığı addimlar və daha sonra Prezident İlham Əliyevin həmin siyasetin davamı kimi göstərdiyi diqqət və qayğıdan bəhs edilir. Eyni zamanda, məqalədə hazırkı təhsil və elm sistemimiz qarşısında duran problem və problemlər öz əksini tapıb. Məqalə müəllifin bəhs olunan mövzuya münasibətini də shəhər edir.

Açar sözlər: intellektual kadr, informasiya texnologiyaları, insan kapitalı, təhsil programı, ictimai elmlər, globallaşan dünya

Müasir dünyada elm və təhsilin integrasiyası və vəhdəti çox mühüm və aktual bir məsələdir. Bu gün artıq respublikamızın müxtəlif ali məktəblərində güclü elmi mühütin yaradılmasına müasir, peşəkar kadr hazırlığına diqqət daha da artırılmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilla bağlı siyaseti təhsilimizdə bu gün müşahidə edilən tərəqqi prosesinin əsasını qoymuşdur. O daima elmin və təhsilin hər bir cəmiyyət üçün prioritet sahə olduğunu vurgulayaraq qeyd etmişdir ki, "təhsil cəmiyyətin xüsusi, intellektual cəhətinin əks etdirir bir sahəsidir. Belə olan halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sisteme münasibət çox həssas olmalıdır" [2, s.3].

Əgər çox da uzaq olmayan tarixi keçmişsi vərəqləsək, bir daha şahidi olarıq ki, Ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi zamanında təhsilimizin davamlı inkişafı və tərəqqisinə çox böyük əhəmiyyət verirdi. Möhz onun rəhbərliyi altında ali və orta təhsil müəssisələrinin maddi texniki bazasının formalasdırılması, gənclərin xaricdə ali təhsil almaları üçün ölkə hüdudlarından konara göndərilməsi, milli təhsil ənənələrinə sadıq, eyni zamanda mütərəqqi, intellektual kadr və mütəxəssislərin formalaması üçün münbit şərait yaradılmışdır.

1998-ci ilin martında Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncam, bu komissiyannın hazırladığı və 1999-cu ildə qüvvəyə minmiş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat programı" "Təhsil siyasetinin düzgün təşkilini, eyni zamanda ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış olduqca mühüm və strateji əhəmiyyətə malik addım idi. Ulu öndərin "man müəllim adından yüksək ad tanımır; müəllim sonatı şərflə sonatdır" sözü onun mülliimə, təhsilsə bütövlükda elma verdiyi çox böyük dəyər və ehtiramın bariz göstəricisidir.

28 iyul 2022-ci ildə Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəətminən təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmas, elm sahəsində dövlət siyasetinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin Nazirliyə həvalə edilməsi, əslində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasetin davamlılığını təmin edən bir addimdır. Dövlət başçısının imzaladığı bu fərman əldə olunmuş nəticə və formalasmış ənənələrə əsaslanaraq daha çağdaş və müasir, dövrün tələb və təkliflərinə uyğun təşkilat formalarına üstünlük verilməsi tələbindən irəli golur [4].

Bu gün Azərbaycan elm və təhsilinə dövlət miqyasında göstərilən qayğı gənc nəslin bu sahədə dəha produktiv və geniş miqyaslı fəaliyyətinə səbəb vermekdədir. Buna misal olaraq, prezident İlham Əliyevin magistrant və doktorantlara hərbi xidmətdən möhəl Hüququnun verilməsi ilə bağlı qərarını göstərə bilərik. Bildiyimiz kimi elm cəmiyyətində qadınlarımız sayca çoxluq təşkil etməkdəirlər, ancəq bu qərar magistrant və doktorantların sıralarında oğlanların sayının artmasına, təbii ki, öz təsirini göstəracakdır. Hazırda Azərbaycanda aparılan dövlət siyaseti mövcud iqtisadi potensialın insan kapitalına, intellektual sərvətə çevriləməsi istiqamətində qurulmuşdur. Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin

inkişafı üzrə Dövlət Strategiyası məhz bu sahədə verilmiş tarixi qararlardan biridir. Dövlət bütçesindən elma çəkilən xorclorın ildən ilə artırılması respublikamızda ali təhsilin elmi yüksəkün artması ilə nəticələnmişdir [4]. Xaricdə təhsil programı çərçivəsində dünyanın aparıcı ölkələrinə hər il onlarla tələbələrin dövlət hesabına göndəriləməsi ölkəmizdə elm və təhsilin inkişafına, elmi potensialın gəncələşməsinə xidmət edən təhsil siyasetinin mühüm istiqamətidir [3, s.2].

Elm və təhsilin qarşılıqlı şəkildə fəaliyyəti və inkişafı dünyanın inkişaf etmiş ölkələrində artıq uzun illər ərzində öz nöticəsini göstərmiş osaslı tacirübədir. Bu gün artıq heç kəsə sırr deyil ki, təhsil elmin bazası rolunu oynayır, elm da öz növbəsində təhsilin hərakatverici qüvvəsi olaraq dəyərləndirilir. Bu baxımdan yüksək ali təhsil almadan peşəkar, ixtisaslaşdırılmış kadrlar hazırlanmadan, hansısa yüksək elmi araşdırma və tədqiqatların aparılmasını gözləsmək sadəcə sadşlövhilük olardı. Öz növbəsində ali məktəb müütəxəssisləri yüksək intellekt və böyük elmi potensialı malik kadrlar kimi yetişmişlidirlər. Artıq sənaye deyil, rəqəmsal, informasiya texnologiyaları əsrasında, bilik iqtisadiyyatının hökmran olduğu qlobal dünyclada yaşamağımız bizlərdən bunu tələb edir. Son illər elm və təhsil sahəsində həyata keçirilən yenilik və islahatların nöticəsi olaraq respublikamızda fəaliyyət göstərən universitetlər bilik və innovativ fəaliyyətin cəmləşdiyi və hərtərəfli tədqiqatların aparıldığı eyni zamanda yüksək ixtisaslı kadrların yetişdiyi qurumlar kimi də fəaliyyətlərinin şahsəsini genişləndirməkdədirlər. Bu gün Azərbaycan müəlliminin pedagoji fəaliyyəti onun elmi tədqiqatları ilə vəhdətdə qıymətləndirilməlidir [1, s.3]. Gənc nəslə yetişdirən, onun təlim və tərbiyəsində əhəmiyyətli rol oynayan ziyalımız əslinde digər tarəfdan da təhsilin fasılısılığı principinə sadıq qalaraq, öz elmi fəaliyyəti və yeni bilikləri əldə edərk onu öyrənənlərə ötürmək üçün davamlı çalışmalıdır. Əks halda ətraf alımla, sürətli dəyişən cəmiyyətlə sinxronlaşmayan birinə çevrilmək təhlükəsi ilə üz üzə qalmış olar. Hazırkı elm və təhsilin vəhdəti məsələsində dövlətimizin goləcəyə baxış strategiyasına öz əksini tapır. Hər cəmiyyətdə olduğu kimi respublikamızda da aparılan yeni elmi tədqiqatlar yalnız araşdırma məqsədi ilə deyil, eyni zamanda milli iqtisadiyyatımızın tərəqqisinə xidmət etməlidir. Elmi araşdırma və tədqiqatların vacibliyi ətrafında danişşarkın, içtimai elmlərin cəmiyyət hayatında oynadığı rol, dövlətçilik siyasetində mövqeyi baxımdan əhəmiyyəti da danılmaz və bir o qədər da mühümüdür. Hər bir cəmiyyət və quruluşlarda tarix və mədəniyyətə bağlı tədqiqatlar elmin və ballavasına təhsilin prioritet məsələlərindəndir. Tarix və ənənələrin unudulmaması və olduğu kimi gənc nəsillərə ötürülməsi məhz içtimai elmlərin sosial yükünə aid bir məsələdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən universitetlər təhsil-elm-biznes üçbucağı formatına uyğunlaşma yolunda addımlar atırlar. Universitetlərimizdə aparılan elmi tədqiqat və araşdırmların müəyyən hissəsi məhz biznes sahəsinin sıfırıslarına yönəldirilə bilər ki, bu da öz növbəsində elm və təhsilin stimullaşdırıcı amili rolunda çıxış etməklə yanaşı, eyni zamanda ümumi iqtisadiyyatımızın da inkişafına tökan vermiş olar. Məhz bu sahədə reallaşdırılan islahatların nöticəsində elm və təhsilin inkişafı üçün əlavə kommersiya stimulus əldə oluna bilər. Bunun üçün da, bu sahədə artıq yetərinə bilgisi olan və öz sözünü demiş dünya ölkələrinin təcrübələrindən yararlanmaq istiqamətində müəyyən addımlar atılır [2, s.1].

Son illər xaricə təhsil almaq üçün göndərilən gəncələrin 63%-ni magistrant və doktorantların təşkil etməsi qloballaşan dünyclanın tələb və təkliflərinə uyğun elmi kadrların hazırlanması istiqamətində görülən mühüm işlərdəndir.

Elmin və təhsilin dinamik inkişafı və vəhdəti cəmiyyət üzvlərinin ümumi rifah səviyyəsinin yüksələşməsi istiqamətində münbit zəmin rolunu oynayır. Sağlam düşüncə sağlam həyatın başlangıcı olduğu kimi, elm və təhsil də cəmiyyətdə mədoni insan kimi mövqə tutmaq, ətraf mühitə düzgün münasibət sərgiləmək, əmək bazarında layiqli yer tutmaq, müasir texnika və texnologiyani daha çevik mənimşəmək imkanı verir. Bir sözə, hər əsərin həyat fəlsəfəsini onun aldığı təhsilin və yiyələndiyi elmin keyfiyyəti müəyyən etmiş olur.

1. Ömərov V. Azərbaycanda elm və təhsilin vəhdəti məsəlesi. Səsqazeti.az. <https://sesqazeti/az>
2. Rəhmanova N. Elmin və təhsilin vəhdəti cəmiyyətin inkişafıdır. Memim.az .<https://memim.az>
3. Ələkbərov, A. Elm və təhsilin vəhdəti insan kapitalının əsasıdır. Azerbaijan-news.az.<https://www.azerbaijan-news.az>
4. Fərمانlar Sənədlər Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi, president.az.<https://president.az>

MUNAVVAR ZEYANLOVA

HIGHER EDUCATION AND SCIENCE: TRADITIONS AND INNOVATIONS

Abstract: The article is dedicated to the issue of the unity of science and education in the Republic of Azerbaijan. The article covers the steps taken by the great leader Heydar Aliyev in the direction and progress of education and science and then concern and attention paid by President Ilham Aliyev as a continuation of that policy. At the same time, the problems and issues facing our current education and science system are reflected in the article. The article also covers the author's position towards the topic being talked about.

Key words: intellectual staff, information technologies, human capital, educational program, social sciences, globalized world.